

Xalça sənətinə verilən dəyər

Bu günlərdə Xalça Muzeyinin kolleksiyasına daha bir kolleksiya, XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid xalçaçılıq aləti olan qayçı hədiyyə olundu.

Qayçını xalça sənətini sevib, ona böyük dəyər veren Ağdam rayonu Quzanlı qəsəbə sakini, 1948-ci il təvəllüdü Şükürov Rövşən İsbəndiyar oğlu hədiyyə etdi. Bu qiymətli xalçaçılıq aləti ona nənesi - xalça ustası Rəhimova Mədine xanımdan yadigarıdır.

İstedadlı xalça ustası Mədine xanım 1920-1930-cu illərdə öz evində çoxlu sayıda xovlu və xovsuz xalçalar toxuyaraq, qədim xalça sənətimizi davam etdirib, yaşatmışdır. Bu müqəddəs sənəti neçə-neçə qız-gelinə öyrətmış, həyat tərzinə rövnəq vermişdir.

Rövşən müəllim gözünü açandan evlərin-də her zaman xana qurulmasına, ərişin çekilməsini, küçünün götürülməsini, dəhne döyülməsini və s. toxuculuq proseslərini, xalçaçılıq alətləri olan həve, kirkid, qayçı, qarmaqlı bıçaq görmüş, xalı-xalça toxunuşunun şahidi olmuşdur. O, sovet dönenində daim partiya işində, məsul vəzifələrde çalışmasına baxmayaraq, həmisi qədim el sənətine, müqəddəs xalça sənətinə böyük hörmətlə ya-naşmışdır.

Öz xalqına, obasına olan bağlılığı, maddi və mədəni irsə olan sevgisi onu maddi də-yərlərin saxlanc yeri olan Azərbaycan Xalça Muzeyinə gətirib çıxardı. Ona doğma olan bu toxuculuq alətini, qədim xalq sənətimizin bir nümunəsi olan qayçını hədiyyə etmək nə-nəsi Mədine xanımı və onun qismində yüzlərə Azərbaycan xalça ustalarının xatirəsini ezi-z tutub, yad etmək, onu daha müqəddəs məka-na etibar etməkdir.



Xalqımız üçün qiymətli olan və qədim ənənələrdən xəber verən bu hədiyyə xalçaçılıq sənətinin bir nümunəsi kimi muzeydə qorunacaq, yerli və ecnəbi qonaqlara təqdim ediləcək, gələcək nəsilləre çatdırılacaq.

Doğma yurdumuz Azərbaycanı hər za-man bütün dünyada məhşurlaşdırın sənaye sahəsində milli sərvətimiz neft, incəsənət, mədəniyyət sahəsində isə öz monumentallılığını, qədimliyini qoruyan, maddi və mədəni ir-simiz olan xalçalarımızdır. Dünya muzeylərin-də, şəxsi kolleksiyalarda sərgilənib, orta esr-lərdə Avropa rəssamlarının əsərlərini bəzə-yen xalçalarımız, sənki təmkinle "Səni tərə-nüm edirəm, doğma Azərbaycanım!" - deyir.

Bəli, həqiqətən de xalça böyük bir xalqın namusu, qeyrəti, vicdanıdır. Nəsildən-nəslə ötürülən xalça sənətində, xalçalarımızda bir müqəddəslik vardır. Həyatın, təbiətin bütün ələmlərini özündə əks etdirən xalçalarımızın sirri həle də tam açıqlanmayıb. Dünyanın sənki səkkizinci möcüzəsi olan Azərbaycan xalçaları özündə nə qədər sirri qoruyur.

Əsrlərdir ki, tariximizlə birlikdə irəliləyən xalçalarımız keçmişimizdən, adət-ənənəmizdən, məişətimizdən, inanclarımızdan xəber verməklə yanaşı, xalqımızın dünyagörüşündən, fəlsəfi baxışlarından da məlumat verir. Hər bir azərbaycanlı üçün müqəddəs olan xalça, evin, ailənin yaraşıqlı olmaqla bərabər, bir qoruyucu kimi onları bəd nəzərdən, uğursuzluqlardan və s. mənfi auradan qorumuşdur. Bu mənada "Xalça qoruyandır", "Xalça pirdir" və s. kimi saysız-hesabsız deyimlər, məsəllər yaranmışdır.

Sevindirici haldır ki, 2010-cu ildə YUNESKO -nun Qeyri-maddi Mədəni İrs Reprézentativ Siyahısına daxil olan Azərbaycan Xalça Sənəti artıq müasir standartlara cavab verən möhtəşəm bir binada tanınır, təbliğ olunur, gələcək nəsillər üçün qorunur.

Burada Azərbaycan xalça sənəti, zərgerlik, misqərlik, nümunələri, bədi tikmə qədim adət-ənənələrimiz, 2014-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Reprézentativ Siyahısına daxil olan Azərbaycan Kələgayı Sənəti daha ətraflı şəkildə təqdim olunur. Dünyanın əksər ölkələrinən maddi irsimizin sorağına hər gün neçə-neçə qonaq gəlir.

Maraqlı haldır ki, innovasiyanın, informasiya texnologiyalarının yüksək inkişaf etdiyi müasir dövrümüzdə gənclər arasında bu sənətə maraq böyükdür. Bu gün, Azərbaycanda xalçaçılığın yaşaması, qorunması məqsədilə

bir çox işlər görülür.

Belə ki, "Azərbaycan xalçası Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir" ideyası əsasında 2010-cu ildə "Azərbaycan Xalçaçıları" İctimai Birliyi yarandı. İctimai Birlik Azərbaycan xalqının milli ənənələrinin, maddi və qeyri-maddi mədəni ərsinin yaşadılmasına, inkişafına, tanınmış elm və mədəniyyət xadimlərinin yaradıcılıq potensialının birləşdirilməsi, istedadlı uşaq və gənclərin, yaradıcı xalçaçı sülalələrinin dəstəklenməsi, və s. istiqamətlərdə fəaliyyət göstərək qədim sənətimizi yaşadır. Bütün bunlarla yanaşı, Birlik dünya muzeylərində olan Azərbaycan xalçalarını tədqiq edir, milli xalçaçılıq sənətinin aktual problemlərinin həlli üzrə yeni üsullar axtarır, unudulmaqdə olan xalça texnologiyalarının bərpa edir və s.

Məsələn, Azərbaycan ərazisində dəstərxanların toxunulmasına böyük bir fasılə yaranmışdı. Bunları nəzərə alan "Azərbaycan Xalçaçıları" İctimai Birliyi unudulmaqdə olan dəstərxanların qədim çeşniliyini yaşatmaq məqsədi ilə müasir dəstərxanların toxunulması üçün layihə hazırladı, Xalça Muzeyi ilə birlikdə bu layihəni həyata keçirdi. Təklifi müsbət qarşılıy়an toxucular bu işə böyük hə-vəslə başlayaraq, biri-birindən gözəl, nəfis dəstərxanlar toxuyub, ərseye getirdilər. "Azərbaycan Xalçaçıları" İB-nin daha bir məqsədi bölgelərdə yaşayan sənətkarları arayıb-aşkarlamaq, onların maraqlı sənət nü-munələrini cəmiyyətə daha da yaxından ta-nitmaqdən ibarətdir.

Görülen bütün bu işlər qədim adət-ənənələrə söykənən xalça sənətinin genç nəsillərə çatdırılması, sevdirləməsi məqsədi daşıyır.

Xəyale